



[Unudulmu potensiallar v Qaraba mnaqisi /Smd Hsnzad](#)

Qaraba mnaqisinin balanmasndan iki onillikdn ox tmdr. Bu mnaqi ziz Qaraba torpann ial .edilmsi il nticlnmidir

AranNews- Qaraba mnaqisinin balanmasndan iki onillikdn artq tmdr. Bu mnaqi ziz .Qaraba torpann ial edilmsi il nticlnmidir

Tz mstqillik ld etmi bir mslman lksinin bu ar mlubiyytinin v onun torpaqlarlnn ermni tcavzkarlarlnn li il ial olmasnn bir ox sbblri var idi v Azrbaycann dvltn v millti n tam milli bir .thqir hesab olunur

Azrbaycan dvltnin o zamank rhbrlrinin layiqli v bacarql olmamas, hcum xarakterli xarici siyasti, qonu lklrl, o cmldn ran slam Respublikas il qeyri-dost mnasibtlri, slam dnyasnn potensiallardan istifad etmmsi, milli birliyin olmamas, lknin siyasi qanadlar arasnda .hakimiyyt stnd mkmmml sava mtxssislrin iar etdiyi sbblrdndir

Siyasi hakimiyyt, daxili v xarici siyastlri, radikal millti grl zif dvltn basndan (blfz Eliby) tanm, tcrbli siyasti olan Heydr liyev trldkdn sonra qabaqk dvltn bir sra shvlrinin islah olunmasna v Azrbaycan camisind Qaraba mlubiyytinin vzinin xlmasna mid yaranmasna baxmayaraq hakimiyytin davamnda, zamann tmsind v Qaraba mnaqisinin uzun srmsind mlum oldu ki, bu lkd ial olunmu razilri azad etmk n gcl proqram v strategiya olmayb v .yoxdur

Aydndr ki, btn lklrin z milli mqsdrlin atmaq v lksinin hakimiyytini qorumaq n hrtrfli, gcl proqram v strategiyalara ehtiyaclar vardr. lknin btn mnb v imkanlardan istifad, proqramladrma, onlar sfrbr etmk bir lknin strategiyasnn uurlarlnn zruri saslarndan hesab edilir. Ortaya xan sual budur ki, Azrbaycan dvltn znn milli gc v daxili potensiallardan hans hdd istifad etmidir? V mnasib istifad etmdiyi surtd mvcud prosesd onu islah etmk ?mmkndrm

Hrktlrin dyrlndirilmsi v mahidlr gstrir ki, Azrbaycan dvltn milli hdfldr atmaq n ml mqamnda .z daxili potensiallarn v mnblrini sfrbr ed bilmmidir

Masir hrbi silah-sursat alnmas, hrbi qvvrlin sayn artrmaq, z milli qvv v bacarna arxalanmaq 1994-c ild Qarabada atks elan olunmasdan sonra Azrbaycan dvltnin izldiyi siyastlrdn olmur. Hqiqt budur ki, mharib raitind olan Azrbaycan, razisinin 20 faizi ial altnda qalmas kimi ciddi v xroniki bir problem qlb almaq n bunlardan daha artq ilr grmlidir. Btn dvltn xalqnn tam inamn qazanmal v onlarn gcndn znn sasl problemlrinin hlli n istifad etmidir. Bu msl bir lknin milli bhran v probleml lbyaxa oldu zaman daha da nm tapr. Szsz, Azrbaycan dvltnin tn illr rzind buraxd sas shvlrindn biri bu mhm v hssas mvzuda dindarlardan v islamlardan istifad etmmsidir. nki islamlar hqiqi vtnprstlrdirlr v dini tlimlr grdklri n torpaqlarlnn azad olunmasna daha brk etiqadla yanarlar. minlikl demk olar ki, gr Azrbaycan dvltn bu potensialdan v gcl qvvdn istifad etsydi, mili problemlr qalib olard, o cmldn Qaraba azad ed bilrdi. Lakin, mlum oldu kimi son illrd islamlar brk sxdrmas v onlara qar tzyiqlr Azrbaycan dvltni bu gcl v tsirli potensialdan mhrum .etmidir

Dindarlara qar buraxlan shvlrin islah olunmas dvltn ixtiyardnda daha artq gc qoya bilr. Qarabada ba vern son qardurmalar Azrbaycan dvltnin islamlarla barmas n yax imkandr. .Bu unudulmu v qraa qoyulmu potensial ox tsirli bir kild milli hdfldr atmaqda kmk ed bilr